

# “Azərbaycan mülki aviasiyası: keçmisi, bu günü və gələcəyi”



**Bu gün müasir dövrümüzü təyyarəsiz təsəvvür etmək mümkün deyil. Çünkü minlərlə kilometr məsafələri yalnız edən, ayrı-ayrı ölkələrdə yaşayış insanları bir neçə saat ərzində bir-birinə qovuşdurur məhz təyyarələrdir. Təyyarə kifayət qədər rahat olmaqla yanaşı, həm də nəqliyyatın ən təhlükəsiz vasitəsidir.**

Təxminən bir əsrlik tarixa malik Azərbaycan mülki aviasiyası zəngin inkişaf dövrü keçib. Tarixi mənbələrə görə, 1910-cu ildə Bakı üzərində ilk təyyarə uçub. Pilotu Sergey Utočkin olan “Farman-4” fransız biplani havada bir neçə dəfə daire vuraraq yere enib ve insanların böyük heyətinə səbəb olub. Sonrakı merhələdə 1923-cü ildə “ZAKAVİA” Zaqqaziyə Mülki Aviasiya Şəhərkar Cəmiyyəti yaradılır. Cəmiyyətin təyyarələrinin aerofotoçəkiliş aparılmasında, təcili yüksəklərin çatdırılmışında, poçtun daşınmasına istifadə etmek nəzərdə tutulurdu. 1923-cü ildə “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ile uçuşlar həyata keçirilir. 1926-ci ildə isə Mineralniye Vodi-Qroznı-Mahaqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə uçuşlar təşkil olunur. Bundan sonra Bakı, Şəki, Yevlaxda “Dornye-Kometə-3” və “Dornye-Merkur” təyyarələrin olduğu hava limanları yaradılır. 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti işə düşür. 1933-cü ildə isə Moskvaya 1100 kilometrlik məsafədə uçuş həyata keçirilir. 1937-ci ildə 15 yerlik “XAI-1” və “Stal-3” təyyarələrinin olduğu Bakı-Moskva marşrutu yaradılır. Bundan sonra Bakı-Xarkov, Bakı-Qroznı, Bakı-Rostov, Bakı-Həştərxan, Bakı-Tiflis reysləri açılır. 1938-ci ildə isə Azərbaycanda ilk aviasiya qrupunun əsası qoyulur.

Böyük Vətən müharibəsi illərində Azərbaycan təyyarəcilerinin uğurlarını xüsusi olaraq vurğulamaq lazımdır. Bu dövrdə öz işinin öhdəsinən şərflə gelən, qələbənin elə olunmasında böyük payı olan, bu yolda şəhidlik zirvəsinə ucalan azərbaycanlı pilotlar hər zaman xoş xatirələrlə yad edilir.

Qədim neft ölkəsi sayılan Azərbaycan bu sahədə bir çox ilk-lərə imza atıb. Bunlardan biri de 1949-cu ildə açıq denizdə neft hasilatı ilə bağlıdır. Qəribə olsa da, bu uğurun elə olunmasında azərbaycanlı pilotların da rolu var. Tarixə nəzər salsaq görərik ki, XX əsrin əvvəllərində Teymur Mustafayev Xəzər dənizi üzərində uçuşlar həyata keçirərkən suyun üzərində neft ləkəsi görür. O bu haq-

da geoloqlara məlumat verir. Sonradan həmin koordinatlarda böyük neft-qaz yataqları kəşf edilir.

Ümummilli lider Heydər Əliyev həle sovet hakimiyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrən başlayaraq aviasiya sisteminə mühüm uğurlar əldə edilir. Belə ki, Naxçıvan, Şəki, Zaqatala, Gəncə, Lənkəran, Yevlax, Naftalan, Ağstafa və Ağdamda uçuş-enme zolaqları ilə təchiz edilmiş, “Yak-40” reaktiv təyyarələrini qəbul edə bilən hava limanları inşa edilir. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan aviasiyasının parkı “Tu-134” və “Tu-154” reaktiv təyyarələri, “Mi-2” və “Mi-8” helikopterləri ilə zənginləşir.

XX əsrin sonlarında Azərbaycan müstəqilliyini berpa etdikdən sonra bütün sahələr kimi, mülki aviasiya da tənəzzül dövründə yaşayır. Maddi-tehniki teminat istiqamətində heç bir yenilik yox idi. Yalnız ulu öndər Heydər Əliyevin təşəbbüsündən sonra mülki aviasiya sistemində köklü islahatlar aparılmağa başlandı. İlk olaraq bu sahəyə 200 milyon dollar vəsatit ayrıldı. Mülki aviasiya parkı müasir “Boeing-757” təyyarələri ilə zənginləşirdi, uçuşları idarəetmə vasitələri yeniləndi, kadrların hazırlanması üzrə yeni sistem yaradıldı. 1999-cu ildə isə Bakıda 60-dan çox aviaşirkətin təyyarəsini qəbul edə bilən beynəlxalq aeroport istifadəyə verildi. İnşası 2005-ci ildə yekunlaşan Bakı Yük Terminalı paytaxtın qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yükler üçün yüksək boşaltma məntəqəsinə çevrildi.

Sonrakı illərdə mülki aviasiyada inkişafı istiqamətində geniş-miqyaslı tədbirlər görüldü. Belə ki, Naxçıvan, Gəncə beynəlxalq aeroportları, “Zabrat” hava limanında yeni təyyarə vağzalının binası istifadəye verildi. 2008-ci ildə isə Lənkəran və Zaqatala beynəlxalq aeroportları istismara daxil edildi. Aviaparka “Aerobus-319”, “Aerobus-320”, “ATR-72” və “ATR-42” kimi böyük hava gəmiləri əlavə edildi.

Bu gün Heydər Əliyev ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qay-



ğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir, dünya standartlarına uyğunlaşdırılır. 2008-ci ildə dövlət başçısının Fərmanı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin adı dəyişdirilərək “Azərbaycan Hava Yolları” Qapalı Şəhərkar Cəmiyyəti olub. Hazırda ölkənin mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti ICAO, IATA, ECAC, Dövlətərəsasi Aviasiya Komitesi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür.

1993-cü ildə yaradılan “Azərbaycan Hava Yolları” (AZAL) QSC “Boeing 757”, “Airbus 319”, “Airbus A320”, “Boeing 767-300”, “Embraer ERJ 170-100LR”, “Embraer ERJ 190-100”, “Airbus A340-500”, “Boeing-787-8 Dreamliner” kimi müasir hava gəmilərinin daxil olduğu en yeni təyyarə parkına malikdir. AZAL-in qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanı elverişli coğrafi mövqeyinə görə Şərqi və Qərbi, Şimal və Cənubi arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur. Ötən ilin dekabr ayında dünəyanın en müasir təyyarələrindən biri olan “Boeing-787 Dreamliner”i istismara verdikdən sonra “Azərbaycan Hava Yolları” MDB-də bu tip təyyarəni istismar edən ilk aviaşirkət olub. Hazırda aviapark təhlükəsizliyin bütün tələblərinə cavab veren müasir avialaynerlərdən ibarətdir. Parkın mo-

dernəslədirilməsi “Azərbaycan Hava Yolları”na beynəlxalq uçuşların şəbəkəsini genişləndirməyə, Azərbaycan qonaqpərvərliyi ilə yanaşı, sərnişinləri yüksək xidmət keyfiyyəti ilə təmin etməyə imkan verir.

Neft Daşlarında çalışan Əhməd Musayev də uzun illərdir ki, AZAL-in xidmətlərindən istifadə edir. Onun sözlərinə görə, bu gün dəniz neftçiləri gəmilər və helikopterlər vasitəsilə öz iş yerlərinə gedib, geri qayıdır: “Mən də uzun illərdir ki, dənizdə çalışıram. Biz dəniz neftçiləri əsasən gəmi və helikopterlərdən istifadə edirik. Ancaq gəmi ilə saatlarla getdiyimiz məsafəni, helikopterlər 15-20 dəqiqəyə qət edirik. Təbii ki, bu baxımdan hava nəqliyyatı daha uyğundur. Eyni zamanda AZAL-in helikopterlərindən istifadə etmək isə olduqca rahatdır. Biz neftçilərə xidmət edən peşəkar personalın işini xüsusi olaraq vurğulamaq lazımdır. Hər halda sağ-salamat, təhlükəsiz şəkildə mənzil başına çatmaq insana xüsusi rahatlıq verir. Buna görə AZAL-in təcrübəli pilotlarına öz minnədarlığı bili diririk.”

Bu gün mülki aviasiya sahəsindən en çox diqqət yetirilən məsələlərdən biri de müasir bilikli, təcrübəli kadrların hazırlanmasıdır. Qeyd edək ki, Milli Aviasiya Akademiyası ölkədə mülki aviasi-

ya sahəsində və “Azərbaycan Hava Yolları” QSC-nin müəyyən etdiyi digər sahələrdə ali, elave ve pəşə-ixtisas təhsil proqramlarını həyata keçirən ali təhsil müəssisəsidir. Akademiyada 6 fakultə-Hava nəqliyyatı, Nəqliyyat texnologiyaları, Aerokosmik, Fizika-texnologiya, İqtisadiyyat və hüquq, qiyabi fakültələr, 20-dən çox kafedra və Aviasiya Personallının Hazırlığı Mərkəzi fealiyyət göstərir. Milli Aviasiya Akademiyasının en müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriylarla, kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, müasir trenajor mərkəzi, idman kompleksi, təcrübə-sınaq istehsalat sahəsi, otel kompleksi, tələbə şəhərciyi var. İxtisaslaşdırılmış siniflər və auditoriyalar multimedia avadanlığı, tədrise və biliyə nəzarətin texniki vasitələri ilə təmin edilib.

Həmsöhbətimiz Milli Aviasiya Akademiyasının tələbəsi Əşref Bədəlov bildir ki, hələ usaqlıqdan herbi pilot olmaq arzusunda olub: “Ancaq sonradan atam və qohumlarım məni Milli Aviasiya Akademiyasına yönəldilər. Qəbul imtahanları zamanı akademiya ilə dərindən maraqlandım və əmin oldum ki, istədim hər bir şey bu ali təhsil müəssisəsində var. Burada təhsilin keyfiyyəti çox yüksəkdir. Her il akademiyada yerləşən trenajor zallarında məşqlər keçirik. Qeyd edim ki, uçuş keyfiyyətini artırmaq üçün müəllim, professor heyəti də bu sahə üzrə kifayət qədər bilik və bacarığı olan şəxslərdir.”

Əşref Bədəlovin sözlərinə görə, dərsler zamanı nəzəri cəhətdən tədris edilən hər bir proses sonradan xüsusi laboratoriyalarda praktik cəhətdən izah edilir: “Mən çox sevinirəm ki, Milli Aviasiya Akademiyasında təhsil alıram. Əminliklə deyə bilerəm ki, burada oxuyan hər bir gənc gələcək karerasını yüksək səviyyədə qurmaq üçün bütün imkanlara sahibdir.”

Yüksek ixtisaslı kadrların hazırlanması sahəsində həyata keçirilən tedbirlərdən biri də 2010-cu ildə “AZAL Training” Aviasiya Tədris-Təlim Mərkəzinin yaradılmasıdır. “AZAL Training” mülki aviasiya sahəsində aviasiya personallının hazırlanması kursları üzrə sertifikatlaşdırılıb. Burada hazırlıq yüksək ixtisaslı müəllim heyəti, müasir hava gəmilərinin istismarında əhəmiyyətli təcrübə toplamış və dönyanın aparıcı tədris mərkəzlərində hazırlanmış təlimatçılar tərəfindən həyata keçirilir. 2010-cu ildə istismara ən yeni pilotaj trenajor kompleksi daxil edilib. Tədris mərkəzində hava gəmisində baş verən müxtəlif tipli qəza vəziyyətlərini modeləşdirməyə imkan verən qəza-xilasetmə hazırlığının aparılması üçün müasir trenajor kompleksi var. Qeyd edək ki, “AZAL Training” Aviasiya Tədris-Təlim Mərkəzine gənc pilotlara “Airbus A320” və “Boeing 757” kimi müasir təyyarələrin uğurla öyrənilməsinə şərait yaranan “Multi-crew Cooperation Course” programı daxil edilib.

Bu gün Azərbaycanı göylərdə uğurla təmsil edən AZAL artıq beynəlxalq brendə çevrilib. AZAL-in adı dönyanın tanınmış hava yolları şirkətləri ilə bir sırada çəkilir. Həc şübhəsiz ki, AZAL bundan sonra fealiyyəti ilə ölkəmizin adını daha da ucalara yüksəldəcək.

Nail Rəhimzadə,  
“iki sahil”

**Yazı “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnfomasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondundan keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.**